

Kərpiclitəpə keramikası üzərindəki naxışlar

Vaqif Əsədov

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu

Fərhad Fərmanov

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu

Açar sözlər: Kərpiclitəpə qəsr yeri, saxsı qablar, şirli və şırsız keramika, qabların naxışlanması.

Giriş

Kərpiclitəpə yaşayış yeri Borsunlu kəndindən təxminən 1 km cənub-şərqdə, Goranboy rayon mərkəzinə gedən şossenin sol tərəfində yerləşir. Abidəyə verilən ad, üzərində çoxlu miqdarda bişmiş kərpic qırıqlarının olması ilə bağlıdır. Səlcuq dövrünə aid qəsr–malikənə olmuş bu abidədə arxeoloji qazıntı işləri 2017-2018-ci illərdə III mərhələdə aparılmışdır.


I və II mərhələnin (2017-ci il) qazıntıları gedişində 2 tikinti horizontu qeydə alındı. 1-ci horizontda əsasən çay daşlarından hörülülmüş divar qalıqları, gildən hazırlanmış təndirlər və qızdırıcı sobalar, həmçinin bir su quyusu üzə çıxdı. 2-ci horizont daha maraqlı tapıntılar verdi. Burada şərti olaraq qəsr adlandırılan böyük bir tikilinin bir hissəsi (qala və bürc divarları) (Şəkil 1), kərpic və keramika bişirildiyi böyük bir küre, tikili qalıqları, çoxsaylı bütöv və quraşdırılma təndirlər, ocaqlar və təsərrüfat quyuları (əsasən qazıntı sahəsinin mərkəzində və şərq hissəsində) və daha bir su quyusu aşkar edildi. Qəsrin və digər tikililərin divarları bişmiş kərpicdən və çay daşından (“Gəncə hörgüsü” adlanan üsulla), soba isə çiy kərpicdən hörülüb.

III mərhələdə (2018-ci il) qazıntılar təpənin cənub-qərb və mərkəz hissəsində aparıldı. Bu zaman qəsr divarının davamı, bir neçə tikili bünövrələri, çoxlu sayda təndirlər, ərzaq və su quyuları, həmçinin daha iki bürcün fundamenti aşkar edildi.

Yaşayış yerinin yalnız müəyyən bir hissəsini əhatə edən arxeoloji tədqiqatlar nəticəsində müəyyən olundu ki, Kərpiclitəpədə yaşayış uzun müddət davam etmişdir. Üzə çıxmış maddi-mədəniyyət qalıqlarının təhlili bu abidənin səlcuq dövrünə, daha dəqiq desək XI-XIII əsrin əvvəllərinə aid olduğunu söyləməyə əsas verir.

Qəsr tipli tikili divarları, külli miqdarda əldə olunan arxeoloji materialların zənginliyi və rəngarəngliyi, öz zamanının qabaqcıl memarlıq üslubla-

rindən istifadə edilməklə ucaldılmış tikililər, yüksək alqı-satqı münasibətlə-rindən xəbər verən sikkə bolluğu və savadlılığın göstəricisi olan “mürəkkəbəqlər” (onlar ən çox orta təbəqələrdə aşkar edilmişlər) bu abidənin kənd tipli adı yaşayış yeri deyil, bəlkə də qəsəbə tipli yaşayış məskəni və ya qəsr-malikanə olduğunu söyləməyə əsas verir.



Şəkil 1. Qala bürcü.

Kərpiclitəpə yaşayış yerini Azərbaycanda indiyədək tədqiq olunmuş əhəmiyyətli orta əsr abidələri sırasına aid etmək olar. Burada aşkar olunmuş kərpic bişirilən kürə isə o dövrdən salamat qalmış unikal tikililərdən biridir (Şəkil 2). Kərpiclitəpə abidəsi səlcuq dövrü qəsr-malikənləri haqqında tarixi biliklərin zənginləşməsində əhəmiyyətli rol oynayacaqdır.

Yuxarıda qeyd etdiyimiz kimi, Kərpiclitəpə abidəsinin qazıntıları zamanı külli miqdarda maddi-mədəniyyət qalıqları toplanılmışdır. Qazıntı sahə-

sinin bütün mədəni qatlarından üzə çıxan bu arxeoloji materiallar saxsı qablardan və keramika məmulatından, əmək alətlərindən, mis sikkələrdən, az sayda da olsa bəzək əşyalarından, şüşə qab qırıqlarından, tikinti material-larından ibarətdirlər.



Şəkil 2. Kərpic kürəsi.

Saxsı qablar bütöv və fragməntlər şəklində əldə olunmuşdur. Bunlar şirli və sadə qablardır. Onların içərisində küpələr, qazanlar, xeyrə və boşqablar, sinilər, kasa və piyalələr üstünlük təşkil edir (Şəkil 3-11). Gil məməlatlar arasında xüsusi təyinatlı qablara, çıraqlara və elmi ədəbiyyaytda “mürəkkəbqabı” adlanan qablara, həmçinin saxsı qapaqlara da rast gəlinmişdir.

Qazıntı sahəsində tapılmış keramikalar forma və məzmun baxımından Hacıalılar (Samux), Faxralı (Goranboy) və Daşbulaq (Şəmkir) orta əsr yaşayış yerlərinin materialları ilə oxşardır. Bu materialları tipoloji xüsusiyyətləri əsasında X-XIII əsrlərə aid edə bilərik. Saxsı qablar çəhrayı, qırmızı, qonur, narıncı, krem, sarımtıl və ağımtıl rəngdədirlər. Gillərinin tərkibi təmiz və ya qum qatışqlıdır. Şırsız (sadə) qabların üstü çizma dalğavari, riflənmiş, ştamplı naxışlarla və qabarık xətlərlə və ya yapmalarla bəzədilmişdir. Tez-tez təsadüf olunan relyefli basma naxışlar əsasən ov və örüş səhnələrini, heyvan, balıq və həyat ağacının təsvirlərini eks etdirir və qabların gövdəsini tam şəkildə dövrələyirlər. Bu cür ornamentlərə əsasən sərnic və badya tipli qabların, həmçinin küplərin üzərində rast gəlinir. Qablar üzərindəki bu kompozisiyanın analoquna orta əsr Şəmkir [1] və Beyləqan (Örənqala) şəhər yerlərinin qazıntıları zamanı da rast gəlinmişdir [2, s. 202-203, tabl. VII]. Şirli qabların üstü bəzən monoxrom şirlə örtülüb, bir çox hallarda isə polixrom şəkildə həndəsi, nəbatı və zoomorf təsvirlərlə bəzədilib. Həndəsi təsvirlər üçbucaq, dairəcik, rombvari, dama şəkilli, torvari və s. formalıdır. Nəbatı təsvirlər gül ləçəklərini, sarımsıqları, yarpaqları və tumurcuqları ifadə edirlər. Bu cür naxış elementlərinə Azərbaycanın demək olar ki, inkişaf etmiş orta əsrlər dövrünə aid olan bütün şəhər və kənd tipli yaşayış yerlərində, o cümlədən Şəmkirdə [3, s. 658, şək. 13, 4-10], Ağdaşda [4], Oğuzda [5, s. 110-115], Şabrandə [6], Naxçıvanda [7], Zərdabda [8, s. 61-63] və s. yerlərdə rast gəlinir. Zoomorf təsvirlər içərisində müxtəlif quşların, atların, ceyranların rəsmlərini görmək olar. Bəzən səmavi təsvirlər də (günəş, ay, ulduz təsvirləri) qeydə alınmışdır. Bir halda antropomorf təsvirə (səlcuq döyüşcüsünün rəsmi) rast gəlinmişdir.

Qazıntılar gedişində əldə olunmuş küpələrin ağızlarının altını bir qayda olaraq qabarık xətt və ya zəncirvari zolaq dövrələyir. Ağızları sünbülvari naxışlarla bəzədilmiş küplərə də təsadüf olunur. Bəzi küplərin üstü zoomorf təsvirli ştamplı zolaqlarla bəzədilmişdir. Üstü çizma üsulu ilə dalgalı naxışla bəzədilmiş bardaqlara da rast gəlinmişdir.

Qazıntılar zamanı aşkar edilmiş dopular şışman, armudvari və ya bikonik gövdəlidirlər. Tez-tez üstlərinə qırmızı boyla ilə çəkilmiş çəp zolaqlardan naxışlar olur. Üstü şirli dopulara da təsadüf olunmuşdur. Kiçik həcmli dopu-

lardan biri armudvari formalıdır. Üstü şirlənmişdir. Üstündə qəhvəyi və yaşıl zolaqlar şaquli istiqamətdə bir-birlərini əvəzləyirlər. İçərisi qonur rəngdə şirlənib.

Tapılan **kasaların** içəriləri, bəzən isə hər iki səthi polixrom və monoxrom şəkildə şirlənmişdir. İçərilərinə müxtəlif rəng çalarları ilə nəbatı və həndəsi naxışlar vurulmuşdur (Şəkil 3). Orta həcmli dərin kasalardan birinin içərisi açıq krem rəngində şir altında xardal rəngli quş və onun ətrafında çəkilmiş yaşıl sarmaşıqlarla ornamentlənmişdir. Quşun sinəsində yaşıl rəngli dairə çəkilib, quyruğunun biri də yaşıl rəngdədir. Bu ornamenti, içərisində xardal və yaşıl rənglərin bir-birini əvəzlədiyi zolaq dövrələyir. Böyrü çöl tərəfdən ağ rəngdə anqoblanıb (Şəkil 3). Qeyd edək ki, quş təsvirləri öz parallelərini İran keramikası və torevtikası üzərində də tapırlar [9, s.248].

Əldə olunmuş **piyalələr** dəyirmi və geniş ağızlıdır. Piyalələri içərisi və ağız kənarları bir qayda olaraq həndəsi ornamentlə naxışlanaraq şirlənmişdir (Şəkil 4).

Piyalələrdən birinin içərisi yaşıl rəngdə şirlənmişdir. Mərkəzində qara rənglə dairələnmiş romblar çəkilib. Romblar şahmat qaydasında yerləşdirilib-lər. Qara zolaq qab ağızına da çəkilib. Çöl tərəfdən böyürləri ağ rəngdə şirlənmişdir (Şəkil 4).

Boşqab və **xeyrələrin** geniş ağızları yana qatlanır, lakin XI əsrə aid edilən nüsxələrdə ağızları içəriyə meyllənən nüsxələrə də təsadüf olunmuşdur. Onlar bir qayda olaraq nəbatı, həndəsi, bəzən isə zoomorf ornamentlə naxışlanaraq şirləniblər (Şəkil 6).

Nimçələr boşqab və xeyrələrə nisbətən dayazdırılar. Nimçələrin də içərisi, bəzən isə üst səthləri nəbatı, həndəsi və zoomorf təsvirlərlə naxışlanaraq şirlənmişdir. Bunu nəlbəkiler haqqında da demək olar. Nəlbəki tipli bir qabın içərisi ağ rəngli şir fonunda yaşıl və sarı rəngli nəbatı naxışlarla bəzədilib. Ağız kənarına isə içəridən qəhvəyi rəngli zolaq çəkiib.

Qazanlar qazıntılar zamanı ən çox aşkar olunan artefaktlar sırasındadır (Şəkil 7). Onlar həm fraqmentlər şəklində, həm də bütöv (və ya bərpaya yararlı) aşkar ediliblər. Qazanlar geniş ağızlı olub ağız kənarları yastı və içəriyə meyllidir. Gövdələri bikonik və ya şışman formalı, altları yarımovaldır. Qazanların böyürlərini, gövdəni iki hissəyə ayıran tilli zolaq dövrələyir. Zolağın üşrү çərtmə, silindrik və ya məməcik formalı yapmalarla bəzədilib. Qazanların üzərində iki və ya dörd qulpları vardır. Qulplar cəftəvari, ya da dik qalxan qulaqcıq şəkillidirlər. Qulpların üstü çərtmə və nöqtələrlə naxışlanıb, altlarında isə bir qayda olaraq basma çökəkliklər yerləşirlər. Bəzən qazanların

üstü firuzəyi rəngli şirlə örtülmüş fayans qab qırıqları ilə naxışlanıb ki, bu da dekorativ əhəmiyyətdən başqa həm də gözmuncuq qismində qoruyucu funksiya daşıyır. Örənqalanın XII-XIII əsrlərinə aid laylarından təpişan bu tip qazanları Q.M.Əhmədov Beyləqan qazanlarının son qrupuna aid edir [2, s. 190]. Bu dövrə aid olan qazanlar və onların fragməntlərinə həmçinin Beyləqan rayonu ərazisində aşkar edilmiş yaşayış yerlərində də [10, s.90, tab. I, şək.4] rast gəlinmişdir.

Qazıntılar gedisində **badya** və **sərnic** tipli qablar da aşkar edilmişlər. Onların üstü cızma naxışlarla bəzədilmişdir. Orta tutumlu sərniciñ boğazının ortasını qabarlıq xətt dövrələyir. Xəttin altından cızma xətlərdən ibarət dalgalı zolaq keçir. Bu zolağın altından isə qab çiynini qırmızı boyalı enli zolaq dövrələyir. Çiynin gövdəyə birləşən hissəsindən cızma xətlər keçirlər. Bu xətlərin altından gövdənin yuxarı hissəsini üzərində relyefli heyvan təsvirləri olan zolaq qurşaqlayır.

Əldə olunan artefaktlar içərisində çoxlu sayıda **bardaq** tipli qab fragməntlərinə rast gəlinir. Onların çoxsu oturacaqlar və ağızlar şəklində aşkar olunsalar da bütöv və yarıbütvə nümunələrə də təsadüf olunmuşdur. Bardaqların içərisi müxtəlif rəngli həndəsi (romblar, damalar, şüalar, "malta xəcları"), nəbatı (ləçəklər, budaqlar, sarmaşıqlar), astral (ulduzlar) və bəzən zoomorf (quş və heyvanalar) təsvirlərlə naxışlanaraq şirlənmişdir (Şəkil 8).

Əldə olunan iri həcmli bardaq geniş ağızlıdır. İçərisi tünd yaşımtıl rəngdə şirlənmişdir. Mərkəzində dairəcik çəkilib. Dairəcik daha böyük dairənin içərisində yerləşir. Dairənin ətrafinı yarımdairələr dövrələyirlər. Yarımdairələrin də içərisində dairəciklər yerləşir. Yarımdairələrin haçlarının arasında yarpaq təsvirləri vardır. Bütün naxışlar firuzəyi rəngdədir. (Şəkil 8).

Kərpiclitəpə abidəsinin qazıntıları zamanı elmi ədəbiyyatda "**mürəkkəbqabı**" adlandırılan kiçik həcmli qablar da üzə çıxmışlar. Geniş ağızlı olan mürəkkəbqabıların silindrik gövdələri aşağıya doğru bir qədər daralır. Ağızlarının kənarı diskvari şəkildə çıxıntıdır. Bəzən çıxıntıının kənarları dişəkli və ya ulduzvari olur. Bəzi hallarda çıxıntıların üstlərinə nəbatı və ya həndəsi naxışlar çəkilib (Şəkil 9).

Kərpiclitəpədə çoxlu sayıda saxsı **qapaq** fragməntlərinə rast gəlinmişdir. Qapaqlar yastı və dəyirmi, başqa sözlə desək diskvari formalıdırular. Bəzən bir qədər qabarlıq formalılara da təsadüf olunmuşdur. Kənarları çərtmə və cızma, üstləri bəzən şamplı zoomorf ornamentli naxışlarla bəzədilmişdir (Şəkil 10).

Kərpiclitəpədə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş aşağıdakı tapıntılar da böyük maraq doğurur:

1. Kiçik həcmli kasa və ya vaza tipli qab oturacağının bir hissəsi. Dar oturacaq hündür və halqavari dabanlıdır. Qab hər iki tərəfdən ağ rəngdə şirlənmişdir. Oturacağın iç səthində təsvir olunmuş insan rəsminin baş və ciyninin bir hissəsi müşahidə olunur. Təəssüf ki, oturacaq tam halda tapılmadığından təsviri bütöv şəkildə görmək olmur. Daha çox qadına bənzəyən insanın başında türk köçərilərinə xas olan keçə papaq vardır. Görünüşünə görə monqoloiddir (Şəkil 11).

2. Piyalə tipli qalın divarlı qab. Dabanlı oturacı boyu kəsmə xətlərdən naxış gedir. Oturacağın altına basma üsulu ilə dəvə təsviri vurulmuşdur (Şəkil 11).

3. Orta həcmli parç tipli qab. Gövdəsini iki sıradə vurulmuş badamvari batıq naxışlar dövrələyirlər. Oturacı boyu kəsmə xətlərdən naxış gedir. Arxasında boğazı gövdənin aşağı hissəsi ilə birləşdirən ensiz lentvari qulpu vardır (Şəkil 11).

4. Orta tutumlu nazik divarlı qrafın tipli qab. Gövdəsi armudvari formalıdır. Gövdəsinin bir hissəsi sənmışdır. Silindrik formalı dar boğazı aşağıya doğru daralaraq haçalandıqdan sonra birləşərək dəyirmi ciyinə keçir. Ciyni iki yaruslu olub ikinci yarus birincidən genişdir. Boğazın ciyinə birləşən hissəsini çərtmə qisa xətlər dövrələyirlər. Ciynin birinci yarusunun kənarları büzməlidir. İkinci yarusun üstündən cızma dalğavari xətt keçir. Qab gövdəsi aşağıya doğru genişləndikdən sonra daralmağa başlayır. Gövdənin yuxarı hissəsini üfüqi istiqamətdə bir-birini əvəzləyən qabarıl xətlərlə haşıyələnmiş qabarıl dairəciklər dövrələyirlər. Oturacı boyu kəsmə xətlərdən naxışlar dövrələyirlər. Qalın divarlıdır. Üstünə sarı rəngli anqob çəkilib (Şəkil 11).

5. Kiçik həcmli sferokonus formalı qab. Ağzı məməcik formalıdır. Terras formalı boğazı şişman gövdəyə keçir. Gövdənin yuxarı hissəsini stamp üsulu ilə vurulmuş və bir-birini əvəzləyən buta şəkilli və sünbülvari naxışlar dövrələyirlər. Qalın divarlıdır. Üstünə sarı rəngli anqob çəkilib (Şəkil 11).

11. Üzərində basma üsulu ilə vurulmuş relyefli ov səhnələri və digər zoomorf və nəbatı təsvirlər həkk olunmuş qablar (Şəkil 5).

Saxsı qablar üzərində həkk olunmuş müxtəlif naxışlar və ornamentlər çox böyük ustalıqla işlənmişdir. Xalq daim öz möişətini rəngarəng etməyə can atmışdır. Əldə olunan maddi mədəniyyət nümunələri onun buna nə qədər nail olmasına göstəricisidir. Maddi mədəniyyətin inkişaf səviyyəsi belə bir

nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan, inkişaf etmiş orta əsrlər dövründə baş vermiş “müsəlman intibahının” fəal iştirakçısı olmuş, şərqdə gedən mədəni tərəqqi prosesləri ilə ayaqlaşa bilmışdır.

Ədəbiyyat

1. Tarix Dostiyev, Rəşid Bəşirov, Rəsulağa Mirzəyev, Namiq Hüseynli. Orta əsr Şəmkir şəhəri. Arxeoloji qazıntılar və artefaktlar, Bakı, 2013, 515 s.
2. Ахмедов Г.М. Неполивная керамика Орен-кала IX-XIII вв. Труды Азербайджанской (Оренкалинской) Экспедиции //Материалы и исследования по археологии СССР, № 67. Москва-Ленинград, 1959, с. 228-302.
3. Достиев Т.М. Поливная керамика средневекового города Шамкир // Поливная керамика Средиземноморья и Причерноморья X-XVIII вв. Казань-Кишинев: Stratum Plus: 2017, с. 639-674.
4. Nəcəfov Şamil, Əsədov Vaqif. Əmirarx orta əsr yaşayış yerinin şirli keramika məmulatı. Azərbaycanın antik və orta əsrlər arxeologiyasının aktual problemləri, “Elm və təhsil”, Bakı, 2018, s. 95-103.
5. Əliyev Taleh. Oğuz və ətraf ərazilər orta əsrlərdə (tarixi-arxeoloji tədqiqat). “Elm və Təhsil”, Bakı, 2017, 350 s.
6. Достиев Т.М. Средневековые археологические памятники Северо-Восточного Азербайджана (IX – середина XIII в.) Баку: Изд-во Бакинского Ун-та, 1999, 154 с.
7. Новрузлу А. Средневековая керамика Азербайджана (IX-XVII вв.). Баку: Элм, 1993, 200 с.
8. Əliyev Taleh. Zərdab orta əsrlərdə. “Elm və Təhsil”, Bakı, 2017, 140 s.
9. Якобсон А.Л. Художественная керамика Байлакана (Орен-кала). Труды Азербайджанской (Оренкалинской) Экспедиции //Материалы и исследования по археологии СССР, № 67. Москва-Ленинград, 1959, с.186-227.
10. Mustafayev Mikayıł. Çardaqlı abidəsinin saxsı məmulatı. Azərbaycanın antik və orta əsrlər arxeologiyasının aktual problemləri, “Elm və təhsil”, Bakı, 2018, s. 88-94.

Summary

Patterns on Kerpidzhlitepa ceramics

Vagif Asadov, Farhad Farmanov

During the archaeological excavations of the medieval monument of Kerpijlitepe, numerous artifacts were discovered. Among them, of special interest are ceramics and, in particular, non-glazed and glazed vessels. These vessels, varied in shape and purpose, were often decorated with highly artistic ornamentation.

Non-glazed vessels are mainly made up of jugs, boilers, churns, pots, etc. Cut-in and engraved patterns of wavy, straight, zigzag and other lines were applied to the surface of these vessels. On cauldrons, we find moldings in the shape of a cylinder or a nipple. Some vessels have stamped drawings depicting hunting scenes. Glazed vessels, represented by bowls, vases and other household vessels, are decorated mainly with floral, geometric and zoomorphic ornaments obtained through application of paints and manganese, and are glazed with transparent glaze.


Keywords: Kerpijlitepe monument, ceramic vessels, non-glazed and glazed ceramics, ornamentation of vessels.

Резюме**Орнаменты на керамике из поселения Керпиджлитепи****Вагиф Асадов, Фархад Фарманов**

Во время археологических раскопок средневекового памятника Керпиджлитепе были обнаружены многочисленные артефакты. Среди них особое место занимают керамические изделия и, в частности, неполивные и поливные сосуды. Эти сосуды, разнообразные по своей форме и предназначению, часто украшались высокохудожественной орнаментацией.

Неполивная посуда состоит в основном из кувшинов, котлов, маслобоек, горшков и т.д. На поверхность этих сосудов наносились врезные и гравированные узоры из волнообразных, прямых, зигзагообразных и др. линий. На котлах мы встречаем лепные украшения в форме цилиндра или соска. На некоторых сосудах имеются штампованные рисунки, изображавшие сцены охоты. Поливные сосуды, представленные мисками, чашами, вазами и другими бытовыми сосудами, украшены в основном растительным, геометрическим и зооморфным орнаментом, нанесенным красками, марганцем и политым прозрачной глазурью.


Ключевые слова: памятник Керпиджлитепе, керамические сосуды, неполивная и поливная керамика, орнаментация сосудов.




Şəkil 3. Həndəsi, nəbatı və zoomorf təsvirli şırıli kasalar




Şəkil 4. Gil piyalələr




Şəkil 5. Qablar üzərindəki relyefli ornamentlər




Şəkil 6. Şirli boşqab və xeyrələr



Şəkil 7. Nəlbəki, gil qazanlar



Şəkil 8. Bardaq tipi qablar



Şəkil 9. Mürəkkəbqabılar



Şəkil 10. Gil qapaqlar



Şəkil 11. Antropomorf təsvirli qabdən fragmənt, basma naxışlı qabdən fragmənt, relyefik naxışlı parç, sferik qab, qrafın